

## **Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri jurnalının 2024-cü il üçün yarımillik hesabatı**

2024-cü ilin birinci yarısında Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri jurnalının 50-ci cildinin 1-ci nömrəsi çapdan çıxmışdır. Bu nömrədə Azərbaycan, Türkiyə, Özbəkistan, Əlcəzair və Rusiya, Ukrayna, Fransa, Polşadan olan müəlliflərin 12 məqaləsi dərc edilmişdir.

Jurnalın 50-ci cildinin 1-ci nömrəsində çap edilmiş məqalələr bunlardır:

<a href="#"><u>On the completeness of eigen and associated vectors of a class of third order quasi-elliptic operator pencils</u></a>	3 – 20
by Sabir S. Mirzoyev and Aydan T. Gazilova	
<a href="#"><u>Control of loaded points of a parabolic equation</u></a>	21 – 38
by Vagif M. Abdullayev and Vugar A. Hashimov	
<a href="#"><u>A study of one approach to solution of the first-order non-linear impulsive differential equations with multipoint boundary conditions</u></a>	39 – 52
by Misir J. Mardanov and Yagub A. Sharifov	
<a href="#"><u>Baylage theorems for connectedness problems in uniformly convex spaces</u></a>	53 – 61
by A. R. Alimov	
<a href="#"><u>Solving a class of quasilinear first order PDE</u></a>	62 – 77
by Samiha Djemai and Salim Mesbahi	
<a href="#"><u>The Cauchy problem for the modified Korteweg-de Vries-Liouville (mKdV-L) equation with an additional term in the class of periodic infinite-gap functions</u></a>	78 – 95
by Aknazar Khasanov, Ulughbek Khudayorov and Temur Khasanov	
<a href="#"><u>One example of singular representations of real numbers from the unit interval</u></a>	96 – 103
by Symon Serbenyuk	
<a href="#"><u>Nodal solutions of some nonlinear fourth-order boundary value problems</u></a>	104 – 114
by Yagut N. Aliyeva	
<a href="#"><u>The representation problem for a diffusion equation and fractal R-L ladder networks</u></a>	115 – 125
by Jacky Cresson and Anna Szafranska	
<a href="#"><u>Determination of a spacewise dependent heat source in biharmonic heat equation from final temperature measurements</u></a>	126 – 132
by Mansur I. Ismailov	
<a href="#"><u>Discrete dynamics on locally conformal framework</u></a>	133 – 151
by Ogul Esen, Ayten Gezici and Hasan Gumral	
<a href="#"><u>On the error of approximation by RBF neural networks with two hidden nodes</u></a>	152 – 161
by Aida Kh. Asgarova and Ibrahim K. Maharov	

